

F.ü.d., dosent Mədətli Eynulla  
AMEA Fəlsəfə institutunun elmi  
işlər üzrə direktor müavini

## M.Ə.RƏSULZADƏNİN MƏQALƏLƏRİNDE AZƏRBAYCAN TERMİNİNƏ QARŞI İRANIN İDDİALARINA CAVAB

**Açar sözlər:** M.Ə.Rəsulzadə, Azərbaycan, Cümhuriyyət, Araz çayı, İran, iddialar.  
**Key words:** M.A.Rasulzadeh, Azerbaijan, Republic, Araz River, Iran, claims.  
**Ключевые слова:** M.A.Pasuzzade, Azərbайджан, Республика, река Араз, Иран, претензии.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətin yaranması İran Şahlıq dövlətində heç də birmənali qarşılanmamış, həmin dövrdə mövcud olan mürəkkəb beynəlxalq şəraitdən istifadə edən İranın siyasi dairələri Azərbaycana ərazi iddiaları irəli sürməklə yanaşı, cümhuriyyətimizin adı ilə bağlı qərəzlə mövqedən çıxış edərək, Araz çayından şimaldağı torpaqların Azərbaycan adlandırılmasına qarşı etiraz etmişlər. İran hökumətinin bu əsasız mövqeyi Azərbaycan hökumətinin, Azərbaycanın Paris konfransındakı nümayəndə heyətinin qətiyyətli faaliyyəti naticasında heç bir siyasi nöticələrə gətirib çıxarmamışdı. Eyni zamanda Azərbaycanın siyasi xadimləri, mütəfəkkir və ideoloqları da İranın, onun mətbuat vasitələrinin Azərbaycan müstəqil dövlətçiliyinə qarşı təxribatçı fəaliyyətinə qarşı qətiyyətə mübarizə aparırdılar. Bu ideoloji mübarizənin önündə isə Mütəşəvət partiyasının lideri Məmməmdəfər Əmin Rosulzadə durdurdu.

1918-ci ilin sentyabrın əvvəllərində İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı olaraq Azərbaycan Xarici İşlər Nazirliyin göndərdiyi teleqramda M.Ə.Rəsulzadə bildirirdi ki, İstiqlaliyyət bayannaməsinin "bir surətini İran konsuluğuna göndərdik. Konsulluq onları bir zərfa qoyub bizim kağızların hamisini geri qaytardı. İran konsuluğu ayrıca bir kağız yazısını bildirdi ki, onlar Azərbaycan adında dövlətin müstəqilliyini tanımlırlar. Xarici işlər nazirliyindən mən öyrəndim ki, o, nota verib Azərbaycanın guya İranın ayrılmaz bir hissəsi olduğunu bildirmişdir, ona görə də bizim müstəqilliyimizin oleyhinə çıxış edir (1, 130).

Azərbaycanın müxtəlif mətbuat orqanlarında, eləcə də ictimai müzakirələrdə çıxış edən M.Ə.Rəsulzadə Azərbaycanın tarixi, etnoqrafiyası, Azərbaycan istilahının mənşəyi ilə bağlı İran ictimai-siyasi fikrində mövcud olan qeyri-obyektiv fikirləri elmi əsaslarla təzkib edirdi. Bu baxımdan onun 1919-cu ildə qələmə alınmış "Azərbaycan paytaxtı", "İran ve biz", "Biz ve İran", xüsusunca "Azərbaycan Cümhuriyyəti" adlı məqalələri bu gün de öz aktuallığını və əhəmiyyətini itirmeyən mühüm tarix-sünnət mənbələridir. M.Ə.Rəsulzadə İranda bəzi dairələrin müstəqil müsəlman dövlətinin – Azərbaycan Cümhuriyyətinin yaranmasına qısqanc münasibəti ilə bağlı qeyd edirdi ki, İran ilə dini, mədəni və tarixi münasibətlərimizdən əlavə bizim aramızda həm də six siyasi müqəddarət da mövcuddur. Daim zərbələrini yediyi Cahangir Rusiya yerində, irəlidə yenə inkişaf etmək həvəsinə düşəcəyi mühaqqəq olan Rusiya ilə öz arasında müstəqil bir Qafqasiya görmək İranın əxi-amalını təşkil etməlidir. Müstəqil Qafqasiya içərisində müstəqil və nüfuzlu bir müsəlman hökumətinin vücudu isə İran vətənpərvərlərini sevindirməlidir.

Azərbaycan hökumətinin İrana nümayəndə heyəti (heyəti-müərəxxəsə) göndərməsi ilə bağlı M.Ə.Rəsulzadə yanzırıcı ki, burada əsas məqsəd yeni təşəkkül tapmış Azərbaycan Cümhuriyyətini İran hökumətinə tanıtmırmaq, iki müsəlman dövləti arasında gözəl münasibətlər yaratmaqdan ibarətdir (2, 291).

M.Ə.Rəsulzadə göstərir ki, Araz çayının yuxarıda bir islam cümhuriyyətinin İran üçün faydalı olacaqı İran siyasetçiləri üçün şübhəli bir məsələ olmamalıdır. İranla münasibətlərdə dini və mədəni amillərlə yanaşı iqtisadi amilə də diqqəti cəlb edən M.Ə.Rəsulzadə iki ölkə arasında ticarətin sırasına inkişaf etdiyini, Bakı limanının əski zamanlardan İran ticarətinin mühüm qapısını təşkil etdiyini, Bakı mədənlərində Şimali İrəndən gələn fəhlələrin işlədiyini xüsusi vurgulayırdı (2, 292).

M.Ə.Rəsulzadəyə görə, hər məmələkətdə olduğu kimi, İranda da səthi düşünenlərlə yanaşı, mütəfəkkir adamlar da yox deyildir. Bu "mütəfəkkir"lərin Azərbaycan Cümhuriyyətinin adı ilə bağlı tənqidlərinə münasibət bildirən M.Ə.Rəsulzadə göstərir ki, "bəzi İran mührərləri Azərbaycan Cümhuriyyətinin mövcudluğunu İranın tamamıyyəti-mülkiyyəsindən (bütövlüyü – E.M.) ötrü bir açıq təh-

did görürler. Azərbaycan İranın bir vilayəti ikən bunu cümhuriyyətimizə "ələm" etdiyimizə etirazları varmış". Ona görə də o məsəleyə bir daha aydınlıq götürək xatırladırı ki, "Azərbaycan (dövləti – E.M.) deyrəkən biz Şimali Azərbaycan və yaxud Qafqaz Azərbaycanını nəzərdə tuturq ki, o özündə əski Aran, Şirvan və Muğan ehtiva edər. Azərbaycan adı coğrafi istilah olmaqdən çox qövmi (milli – E.M.) bir mənə ilə işlənmişdir. M.Ə.Rəsulzadə deyirdi ki, məsələ təkcə adda deyildir, hətta başqa bir ad olsa idib, yəndə qorxular ki, həmin adın müsəməmsinə da hüsn-i-təvəccüb bəşlənilmesin. Ola bilər düşünsülsün ki, başqa bir isimlə məxsus bir qövm olmaq əsası və xüsusiyyəti üzərinə təsis edilecək cümhuriyyət İranın şimalında o əsas və xüsusiyyətə uya biler bir kütłə olduğu üçün mötlub deyildir. Belə bir düşüncəni isə beş para qiyməti olamaz. Çünkü o zaman cümhuriyyətimizi təşkil edən qövmiñ qövmiyətini inkar etmək, ona kəndi müqəddəratını teyin həqqını verməmək icab edər. Böylə vəziyyətə ruslar, ingilislər, firəng və sair xristian millətlər durmadığı halda dindən bir dövlətin duracağıni qətiyyətə təsəvvür etməyiz. Böylə olunsa Azərbaycanın nə ismi, nə də cismi iranlı qardaşlarımızda şəkk və şübhə hissisi oyatmamalı, yəni başlarında bir Ermenistan, bir Gürcütan hökuməti təşəkkül etdiyi bir zamanda, bir də həmçə və aqraba bir Azərbaycan Cümhuriyyətinin təşəkkül edib kəsb-i-qüvvət etməsini səmiməndə bir surətdə arzu etməlidirlər (2, 298-299).

Bu fikirlərin yer aldığı "Iran və biz" məqaləsi İranda geniş əks-səda doğurmış, M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, "Tehran qəzeti həmin məqalədə bəhs edilən mövzunu təcrid edərək (mövzuya yenidən qayıdır – E.M.) "Azərbaycan"ın özündən deyil, ismindən uzun-uzadıyla bəhs etməyə başlamışlar". Başa "Iran" qəzeti olmaqla Tehran qəzeti "Yeni doğulmuş islam hökumətinin" (Azərbaycan Cümhuriyyəti nəzərdə tutulur – E.M.) adından "delgir olduqlarını" qeyd edərək iki qardaş millət arasına soyuqluq düşməməsi üçün "Azərbaycan" adının dayışməsini təklif edirdilər. İran qəzeti lərinin fikrincə, Qafqazın bir qismindən ibarət olan ölkəyə Azərbaycan adını verməyə Azərbaycan hökumətinin haqqı yoxdur. Bu, İranın qədim vilayəti kimi tanınan Azərbaycan əyalətinin haqqıdır (3). O zaman hətta "Gülşən" qəzeti Azərbaycan Cümhuriyyətinin müraciət edərək "adımızı dayışın, biz sizi böyük qardaş kimi dərəğüş edək (yanasaq, qucaqlayaq – E.M.) Yoxsa biz sizden "mükəddər və zəniniz" yazırıdı (Gülşən, № 85). Onlar düşünürdülər ki, Azərbaycan Cümhuriyyəti İranın bir vilayəti olan Azərbaycanın adını aldı ki, qazısına da göz dikəcəkdir. Bununla bağlı M.Ə.Rəsulzadə göstərirdi ki, Cümhuriyyətimiz, Cümhuriyyətdən əvvəl Azərbaycan müxtariyyətindən davam etməz qətiyyən Araz çayının cənubuna aid olmadığını dəfələrlə söyləmişik... Bilmirik təkəddür yalnız İranın bir vilayəti ilə iltibas edən isimizdədir, yoxsa İran Azərbaycanındakı xəlqin mənəviyyatına təmas edən bir müsəmməndən iləri gəliyor... Məsələ yalnız adda olsayıd, o qədər əhəmiyyəti olmazdı. Biza elə galır ki, Araz çayının şimalında olan azərbaycanlıların təşkil etdikləri müstəqil bir islam hökumətinin paydar olması İranın mənəfəyindəndir (4, 308-310).

İran qəzeti Azərbaycan haqqında yazarən guya Azərbaycan liderlərinin əvvəlcə Qafqaz Azərbaycanı, sonra isə bütün Azərbaycan üçün istiqlal istəyəcəklərinə eyham vururdular. Buna görə də, M.Ə.Rəsulzadə deyirdi ki, bizdən ötrü kolmanın coğrafi mənasından çox qövmi mənası vardır (4, 310-312). Bununla yanaşı o coğrafi cəhətdən də Azərbaycanın ancaq Təbriz və həvalisindən ibarət olduğunu iddia eməyin doğru olmadığını qeyd edərək göstərirdi ki, Qafqaz adı ümumi ad olub müxtəlif vilayətlərə şəmil olduğu kimi, Azərbaycan adı da Qaradağ, Xalxal, Marağa, Muğan, Bərdə, İravan, Naxçıvan, Bakı və sair kimi idarə, tarix və coğrafi adları ehtiva edə bilər... "Biz azərbaycanlı türkələrin hökumətinə təşkil etmək mövqeyində ikən İranın Azərbaycan adından əl çək desəydik, o zaman haqsız olardıq". O mütəqiyət üçün Avstriyani misal götürərək göstərir ki, İran Azərbaycanına malik olduğu kimi, Avstriya da alman millətinə malik idi. Lakin bu Almaniya hökumətinin təşkilinə mane olmamışdı (4, 311-312).

Cümhuriyyət dövründə İran qəzeti ilə Azərbaycan qəzeti, xüsusən İranın rəsmi dairələrinin mövqeyini əks etdirən "Iran" qəzeti ilə Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı "Azərbaycan" qəzeti arasında "Azərbaycan" termini ilə bağlı qızığın diskussiyalar gedirdi. "Iran" qəzeti azərbaycanlıların yaratdığı dövlət Azərbaycan adını verməyə haqlarının olmadığı, "Azərbaycan" qəzeti təqdisənə çıxış edən müəlliflər, xüsusən M.Ə.Rəsulzadə, V.Y.Cəmînzəminin və başqlarları isə elmi dəlil və sübutlarla bunun əksini təsdiq edən yazırlarla çıxış edirdilər. Bununla yanaşı "Iran" qəzeti və İranın başqa qəzetlərində bəzən rəsmi mövqə ilə üst-üstə düşməyən yazılar da işıq üzü görürdü. Hətta 1919 cu ilde "Iran" qəzeti 439 və 440-ci nömrələrində M.Ə. Rəsulzadənin Azərbaycan haqqında yazdı-

ğı bir məqalə də dərc edilmişdi (4, 1919, 26 haziran (iyun), №212). Həmin qəzeti 454-cü nömrəsində İsmayıllı Əfşar Tərəmi - Azərbaycanı imzalı müəllifin "Qəzavat tarixi" sərləvhəli bir məqaləsi dərc edilmişdi (5). Məqalə M.Ə.Rəsulzadənin tərcüməsi və qisa müqəddiməsi ilə "Azərbaycan" qəzeti 26 haziran (iyun) 1919-cu il tarixli nomrəsində də təkrar dərc edilmişdi (6). Müəllif məqalənin lap əvvəlində İranla Azərbaycan arasında siyasi məsələlər toxunmadan məsələyə yalnız tarixi həqiqətin üzə çıxarılması noqtəyə nəzərdən baxacağı göstərmişdi. Məqalədə Azərbaycanın coğrafi sərhədlərinə toxunan müəllif qeyd edirdi ki, Şərq və Qərb müvərixləri ilə coğrafiyaclarının rəylərinə görə Azərbaycan Zaqafqaziyin qismi-şərqisindən, İravan, Naxçıvan və bütün İran Azərbaycanı, bütün Xəməse vilayətləri, Tərəm, Talyış, Gilan həvalisindən bir qismi ilə Həmədan və Qəzvindən ibarət olmuşdur. O, Rzaqulu xan Lələbaşının "Rövzəyi-Lisfan" in 10-cu cildindən sitat götürərək yazar ki, Azərbaycan keçmiş zamanlarda Bakı bəndərindən Xalxal qədər tul (uzunluğu) 95 fərsin və Macirvan qəsəbəsindən Cəbəlli-Sinay qədər ərza (en) 55 fərsin və məsəfədə vəqəf olmuşdur. Başqa əsərlərdə də eyni məzmunlu təfsilatların olduğunu bildirən müəllif sonra yazar ki, "bu tarixi həqiqət üzə çıxarıla "Iran" qəzeti vətənlərinin namu-müqəddəsini ehya etmələri üçün azərbaycanlıları haqlı görçeyini ümidi edirəm". Əxlaq, adət və dil məsələlərinə də toxunan müəllif yazar ki, zira Qəzvində birisi qalxıb da Qubaya səfər eləsə yalnız əxlaq, adət və dil birliyində deyil, şivə və İshcanın də eyni oldığını görər.. Bu gün bir tehranlı ilə bir şirmanlı İshcanləri arasında fərqli vardır, mazandaranlı ilə dəməvəndlinin şivalarındaki fərqli isə daha bəlliidir. Bu böylə ikən aya, azərbaycanlıların bir cinsindən və bir irqindən olmuşdırılarını iddia etmək qabildirmi?

Daha sonra İsmayıllı Əfşar Tərəmi-Azərbaycanı məsələ ilə bağlı qərb alımlarının fikirlərini təhlil edərək professor Nikela Qarbinsən sitat götürür. Sonuncu yazar ki, Turanla bağlı tədqiqatlar getdikcə genişlənir. Asiyannın hər tərafında bu millətin adına təsədüf olunur. Bu bir həqiqətdir ki, İranın ətrafi türkələr mühət olub qədim iranilərin (arını-qədim) ilk müharibəsi Azərbaycan türkələri ilə vəqəf olmuşdur. Məşhur professor deyir ki, türkələrin iranilərdən dənə əvvəl Azərbaycanda sakın olduqları adla və bir ayin ilə stübtür. Professor Nikela Qarbinsən təlif etdiyi (yazıldığı – E.M.) "Məsəlei-şərqiyə" adlı kitabında (61-64-cü səhifələr) ərinlərin Azərbaycandakı ərzi (yerli – E.M.) və atı (köklü, qədim – E.M.) olduğunu həqiqində bir çox sübut və dəlillər vardır və Azərbaycan həmişə türkələrin olmuşdur. Bunu tarix əsərləri səbət edə bilər. O, Avropa alımlarının fikirlərini ümumiləşdirərək göstərir ki, Turan millətləri (Türkler – E.M.) mütəməddin (mədəniyyət malik) idilər, Babil mədəniyyəti isə Turan mədəniyyətinin bir surəti-mütəkamili (inkişaf etmiş forması – E.M.) idi. Ona görə də məqalə müəllifi "Iran" qəzeti türkələrin təhqirəmiz şəkildə möğol adlandırmamasını qəbul edilməz hesab edərək yazarı ki, görünür, qəzet bu xüsusda Mətin-ül-saltənə nazirə yapmışdır. Mərhum Mətin-ül-saltənə qeyrətinin siddətdən xuddarlıq etməyib vəhşi türkələr islamı möhv və nabud etdilər deyə yazmışdır. Müəllif bu məqamda türk millətinin islam xidmətlərinin heç zaman unudulmayaçığını, məhz onların slıbləri qarşı müdafə etdiklərini, Təbristən əsləvərdən (ruslardan – E.M.) təmizləşdirmələrini, İsləm sərhədlərinin Kiyev, Varşava, Krakov, hətta Vyana divarlarına qədər çatdırıldıqlarını, 8 milyon hindlini müsələmə etdiyini, Oğuz, Tümen, Atilla, Çingiz, Teymur, Fatih-Səlim, Süleyman, Nadir, Ağa Məhəmməd xan kimi sərdarların, Çingizin yasası, Teymurun tüzükü kimi qanunları, solimlar qanununun əsərinin unudulmasının mümkün olmadığını yazırı. Məqaləsində İsləm tarixində türkələrin rolu geniş işıqlandırmaqla yanaşı, əsərlərdən tutmuş ruslara qədər Azərbaycanda baş vermiş prosesləri də qisa təhlil edən müəllif sonda yazar ki, azərbaycanlılar Səfəvilər, Əfşarlar və onlardan sonra zamanında öz adəbi və siyasi təşkilatlarını qururdular. Bu zamanda rus militarizmi həmlik edərək Azərbaycanın bir qitəsini digərindən ayırdı, möhtərom şəhid Cavad xan ilə İbrahimxəlil xan, Mirhəsən xan və sair bu kibə qəhrəmanlarının rəşadət və müqaviməti istiləni qurtara bilmədi. Azərbaycanın qismi-şimali yüz ildən artıq rus əsərində qaldı, o vaxta ki, hürriyət sədasi üfüqi-aləmdə tərənnümsəz olub Rusiya militarizminin iflasını elan etdi. Bunun üzərinə Azərbaycan məmələkəti təkrar qəddini düzəldərək bütün almə öz istiqlalını bəyan etdi. Bu üçüncü dövrədir ki, azəri türkələri öz azadlıqlarının binasını qurmaq üçün və Azərbaycanın düşmənlərinin dəfə üçün mübarizə edirlər. Əlbəttə ki, edəcəklər və öz cavənlərinin fədakarlığı sayında Azərbaycan istiqlalını paydar etməklə müzəffər olacaqlar (4, 388-395).

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyyətinin elan edilməsi xarici dövlətlər içərisində ilk növbədə Sovet Rusiyası və İran tərəfindən ciddi etirazla qarşılanmışdı. İranın

rəsmi dairələri ölkənin şimal sərhədləri yaxınlığında yeni yaradılmış dövlətin Azərbaycan Xalq Cümhuriyyəti adlandırılmasına xüsusi qisqənliqlə yanaşaraq şübhələnrəki, bu yeni hökumət Türkiyənin köməyi ilə Cənubi Azərbaycana ərazi iddiaları edə bilər. 1918-ci il iyun ayının 4-də Osmanlı İmperiyası ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsinin imzalanması bu şübhələri daha da artırdı. Buna görə də, İranın rəsmi dairələri müxtalif xarici yazılmalarla Azərbaycan hökumətini "Qafqaz Azərbaycanı" kimi adlandırmışdır (7, 71-84).

İranın Azərbaycan Cumhuriyyətinə bəis münasibəti 1919-cu ilin yayına kimi davam etdi. Bu xeyli dərəcədə Azərbaycanın müstəqilliyyinin elan edilməsinin Cənubi Azərbaycanda milli ideyanın inkişafına təsir göstərə biləcəyindən və Türkiyənin yardımını ilə vahid Azərbaycan dövlətinin yaranacağından meydana gələn qorxunun təzahürü idi. Hətta 1920-ci ilin yanvar ayının 11-də Azərbaycanın müstəqilliyyili Paris Sülh Konfransında tanınmadan sonra da İran şahlıq dövləti Azərbaycan Xalq Cümhuriyyətini tanımağa töşəmirdi. Həmin il martın 20-də Bakuda Azərbaycanla imzalanan Dostluq müqaviləsində bildirilirdi: "İran Şahlıq dövləti rəsmən bildirir ki, Azərbaycan Cumhuriyyətinin (Qafqaz) istiqlalını tanır". "Azərbaycan" adına İranın siyasi hissiyatla yanaşdığını nəzərə alan Cumhuriyyət rəhbərliyi müqavilə mətnində bu şəkildə adlandırılmağa etiraz etməmişdir (8, 104).

Mühacira illərində yazdığı bir sırə əsərlərində də M.Ə.Rəsulzadə İranın müxtalif dairələri tərəfindən səsləndirilən iddiälərə hər zaman tutarlı cavablar vermiş, Azərbaycan türklərinin istiqlal mücadiləsinin yenidən zəfər çələcəgi naməs inamlı mübarizəsindən el çəkməmişdir.

#### **İstifadə edilmiş ədəbiyyat:**

1. Həsənli C.P. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyaseti (1918-1920). Bakı: "GARISMA" MMC, 2009,
2. Rəsulzadə M.Ə. İran və biz, "Azərbaycan", 1919, 8 nisan (aprel), № 152.
3. "Azərbaycan" qəzeti №168, 28 aprel 1919-cu il, 26 iyun 1919-cu il.
4. Rəsulzadə M.Ə. Əsərləri. V cild. Bakı: Qanun nashriyyatı, 2014
5. 454-ərəfəsi əsasən əlavələr. Təzahürat. Ruznامه ایران، تهران: 1919، شماره
6. İran-Azərbaycan. // "Azərbaycan" qəzeti, 1919, 26 haziran (iyun)
7. Swietochowski. T. Russian Azerbaijan 1905-1920/ The Shaping of National identity in a Muslim community. Cambridge university Press. Cambridge, 1985
8. Mədəlli E. Azərbaycan həqiqətləri İran tarixşünaslığında, Bakı, "Təhsil", 2011

#### **THE RESPONSE TO THE CLAIMS OF IRAN ON THE TERM OF AZERBAIJAN IN THE ARTICLES OF M.A.RASULZADEH**

##### **Summary**

The establishment of Azerbaijan People's Republic on May 28, 1918, has not been explicitly met in the Islamic State of Iran, Iranian political circles using the complex international conditions in those times presented territorial claims to Azerbaijan, as well as expressing their position on the name of our republic, protested against the naming of Azerbaijan northern lands by Araz River. The political figures, thinkers and ideologists of Azerbaijan also struggled against Iran's and its press provocative actions against the independent statehood of Azerbaijan. The leader of the Musavat party, Mohammad Amin Rasulzadeh, stood in front of this ideological struggle.

#### **ОТВЕТ НА ПРЕТЕНЗИИ ИРАНА В ОТНОШЕНИИ НАЗВАНИЯ АЗЕРБАЙДЖАН В СТАТЬЯХ М.Э.РАСУЛЗАДЕ**

##### **Резюме**

Провозглашение Азербайджанской Демократической Республики 28 мая 1918 года в Иранском Шахском Государстве не было встречено однозначно. Политические круги Ирана, используя существующие в то время сложные международные условия, помимо территориальных претензий к Азербайджану, также предвзято отнеслись к названию нашей республики, изъявили протест названию земель севернее от реки Аракс Азербайджаном. Политические деятели, мыслители и идеологи Азербайджана также боролись против провокационных действий Ирана, его прессы против независимой азербайджанской государственности. Впереди этой идеологической борьбы шел лидер партии "Мусават" Мамед Эмин Расулзаде.